

# AZƏRBAYCAN RESPUBLİKASI

*Əlyazması hüququnda*

## ÜMUMİ SOMATİK XƏSTƏLİKLƏR FONUNDA SİDİK YOLLARI İNFEKSİYALARININ MİKROBİOLOJİ XÜSUSİYYƏTLƏRİ

İxtisas: 2414.01 – Mikrobiologiya

Elm sahəsi: Tibb

İddiaçı: Elçin Əbülfət oğlu Müseyibov

Fələfə doktoru elmi dərəcəsi almaq üçün  
təqdim edilmiş dissertasiyanın

### AVTOREFERATI

BAKİ – 2024

Dissertasiya işi Odlar Yurdu Universitetinin Biologiya, Psixologiya və Pedaqoji fənlər kafedrasında yerinə yetirilmişdir.

**Elmi rəhbər:** tibb elmləri doktoru, professor  
**Mehman Həbib oğlu Əliyev**

**Rəsmi opponentlər:** tibb elmləri doktoru, professor  
**Murad Qiyas oğlu Məmmədov**

tibb elmləri doktoru, professor  
**Sədrəddin Abdulla oğlu Atakişizadə**

tibb üzrə fəlsəfə doktoru  
**Etibar Əsabəli oğlu Kərimov**

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.28 Dissertasiya Şurası

Dissertasiya şurasının sədri: Əməkdar elm xadimi,  
\_\_\_\_\_ tibb elmləri doktoru, professor  
**İbadulla Əliağa oğlu Ağayev**

Dissertasiya şurasının katibi: tibb üzrə fəlsəfə doktoru, dosent  
\_\_\_\_\_ **Şəhla Murad qızı Balayeva**

Elmi seminarın sədri: tibb elmləri doktoru, professor  
\_\_\_\_\_ **Akif İrzaxan oğlu Qurbanov**

## İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

**Mövzunun aktuallığı.** Sidiq yollarının infeksiyaları yüksək maliyyə xərcləri tələb edən geniş yayılmış yoluxucu xəstəlikdir. Nozokomial sidiq yolları infeksiyaları (SYİ) tibb müəssisələrində antibiotiklərə davamlı mikroorganizmlərin böyük rezervuarları hesab edilir. Epidemioloji göstəricilərə əsasən SYİ daha çox qadınlarda inkişaf edir: qadınların demək olar ki, 50%-i həyatı boyu ən azı bir dəfə SYİ ilə qarşılaşır. Kişi lərdə sidiq yollarının infeksion xəstəliklərin tezliyi xeyli aşağı olub, 10.000 nəfərə 5-8 haldır. Yaşlı və qoca insanlarda SYİ-in baş vermə tezliyinə görə 2-ci yeri tutur və bütün infeksion xəstəliklərin təxminən 25%-ni təşkil edir<sup>1</sup>.

Digər göstəricilərə əsasən SYİ dünyada ən geniş yayılmış bakterial infeksiyalar olub, hər il təqribən 150 mln insanda qeydə alınır<sup>2</sup>. Bununla yanaşı SYİ ambulator və xəstəxanadaxili təcrübədə daha çox müşahidə edilir<sup>3</sup>.

İnfeksiyaya yoluxma mexanizmi sidiq kanalı və ya periuretral boşluğu kolonizasiya edən, sidiq kisəsinə miqrasiya edən iltihablı reaksiyaya səbəb olan bakteriyalardır.

- 
1. Белоглазова, И.П. Инфекции мочевыводящих путей: часть 1 / И.П. Белоглазова, А.А. Трошина, Н.Г. Потешкина // – Москва: Лечебное дело, – 2018. №1, – с. 18-25.).
  2. (Werneburg, G.T. Catheter–Associated Urinary Tract Infections: Current Challenges and Future Prospects // Research and Reports in Urology, – 2022. 14, – p. 109133).
  3. Инфекция мочевых путей: эпидемиология этиология, патогенез, факторы риска, диагностика (обзор литературы) / А.Н. Плеханов, А.Б. Дамбаев // – Иркутск: Acta Biomedica Scientifica, – 2016. №1 (107), – с. 70-74.).

Adətən buna səbəb olan bakteriyalar mədə-bağırsaq traktında olur, ümumi olaraq enterobakteriyalar adlanır. Bunlara misal olaraq Escherichia coli, Klebsiella pneumoniae və Proteus mirabilis kimi bakteriyaları göstərmək olar. Sidik yolları infeksiyasiının inkişafının başqa bir mümkün yolu, qan dövranında böyrəklərə və ya sidik kisəsinə miqrasiya edən bakteriyalardır, lakin bu çox nadir hallarda baş verir. Sidik yollarının infeksiyası üçün risk faktorlarına qadın cinsi, şəkərli diabet, struktur və ya funksional uroloji anomaliyalar aiddir<sup>4</sup>.

SYİ kişilərə nisbətən qadılarda daha çox rast gəlinir, qadılarda qeydə alınan bütün infeksiyaların 81%-i təşkil edir<sup>5</sup>. Sidik yollarının infeksiyaları ümumi somatik patologiyaları olan pasiyentlərdə ən çox rast gəlinən xəstəliklərdəndir<sup>6</sup>.

Belə somatik xəstəliklərdən biri də şəkərli diabetdir. Hazırda şəkərli diabet daha geniş yayılmış xronik xəstəliklərdən biri olmaqla, həyat üçün təhlükəli fəsadlar yaranan, ömrün davametmə müddətinə və həyat keyfiyyətinə mənfi təsir göstərən böyük ictimai sağlamlıq probleminə çevrilmişdir<sup>7</sup>.

- 
4. Al Lawati, H. Urinary Tract Infections: Core Curriculum 2024 / H. Al Lawati, B.M. Blair, J. Larnard // American Journal of Kidney Diseases, – 2024. 83 (1), – p. 90-100.).
  5. (Kaur, R. Symptoms, risk factors, diagnosis and treatment of urinary tract infections / R. Kaur, R. Kaur // Postgraduate Medical Journal, – 2021. 97 (1154), p. 803-812).
  6. (Sabih A, Leslie SW. Complicated Urinary Tract Infections. [Updated 2023 Nov 12]. In: StatPearls [Internet]. Treasure Island (FL): StatPearls Publishing; 2024 Jan-. Available from: <https://www.ncbi.nlm.nih.gov/books/NBK436013/>).
  7. (Healda A.H., Stedmanc M., Daviesc M. [et al.] Estimating life years lost to diabetes: Outcomes from analysis of National Diabetes Audit and Office of National Statistics data. Cardiovasc / A.H. Healda, M. Stedmanc, M. Daviesc [et al.] // Endocrinology and Metabolism, – 2020. 9, – p. 183-185).

Diabet müxtəlif yollarla məsələn, hiperqlikemik mühitdə zəifləmiş immun reaksiyalar vasitəsilə infeksiyalışma riskini artırır<sup>8</sup>. ABŞ-da aparılan bir araştırma göstərilmişdir ki, şəkərli diabet xəstələrinin təcili yardım şöbəsinə müraciətlərinin 10%-i infeksiyalar səbəbindən baş verir, bu xəstələrdə digər şəxslərə nisbətən infeksiyalışma riski iki dəfə yüksək olur<sup>9</sup>.

Bundan başqa, şəkərli diabetli xəstələrdə bakteriemiyyaya daha çox rast gəlinir, sidik yolları bu infeksiyaların yayılma tezliyi və ölüm nisbətləri daha yüksəkdir. Şəkərli diabetin ağrılaşmalarını nəzərdən keçirərkən, bu xəstələrdə digərlərinə nisbətən müxtəlif növ infeksiyaların inkişaf riski daha yüksək olduğu məlum olsa da, infeksiya riski çox vaxt lazımı səviyyədə qiymətləndirilmir. Sidik yollarının infeksiyaları şəkərli diabet xəstələrinə nisbətən daha çox bakteriemiya, xəstəxanaya yerləşdirmə və yüksək residivləşmə tezliyi və ölüm nisbətləri ilə diabetli insanlarda daha yüksəkdir. SYİ zamanı diabetli xəstələrin sidikindən təcrid olunmuş bakteriya şammları şəkərli diabeti olmayan insanlardan təcrid olunmuş bakteriya şammlarına bənzəsə belə, bu infeksiyalışma daha təhlükəli hesab edilməli və 7-14 gün ərzində müalicə edilməlidir<sup>10</sup>.

Bundan başqa SYİ şəkərli diabetin ağrılaşmalarından biri də hesab edilir. Bundan başqa, sosial-dəmoqrafik xüsusiyyətlər, şəkərli diabetin növü, acliq zamanı qanda qlükoza səviyyəsi, şəkərli diabetin müntəzəm monitorinqi, müşayiət olunan xroniki xəstəliklər,

- 
8. Carey I.M. Risk of Infection in Type 1 and Type 2 Diabetes Compared With the General Population: A Matched Cohort Study / I.M. Carey, J.A. Critchley, S. DeWilde [et al.] // Diabetes Care, – 2018. 41 (3), – p. 513-521.).
  9. (Korbel, L. Diabetes mellitus and infection: an evaluation of hospital utilization and management costs in the United States / L. Korbel, J.D. Spencer // Journal of Diabetes Complications, – 2015. 29 (2), – p. 192-5).
  10. (Confederat, L.G. Particularities of Urinary Tract Infections in Diabetic Patients: A Concise Review / L.G. Confederat, M.I. Condurache, R.E. Alexa [et al.] // Medicina (Kaunas), – 2023. 59 (10), – p. 1-11).

HbA1c, bədən kütłesi indeksi (BKİ) və şəkərli diabetin davametmə müddəti kimi müxtəlif amillərin də daha tez-tez inkişafına meylli olduğu, eləcə də bu xəstələrdə SYİ inkişaf tezliyinin yüksək olduğu hesab edilir<sup>11</sup>

Belə müayinələri aparmaq üçün 48-72 saat qədər vaxt lazım gəlir. Əksər hallarda sidik yolları patologiyaları olan şəxslərdə ilk olaraq empirik müalicə tətbiq edilir. Müxtəlif somatik patologiyaları olan şəxslər somatik patologiyanın növündən asılı olaraq, müalicə tədbirlərinə müxtəlif formalarda həssaslıq göstərə bilər<sup>12</sup>.

SYİ-in müalicəsi zamanı xəstədən alınmış nümunədən təcrid edilən ştammların antibiotiklərə qarşı həssaslığının təyini də zəruri məsələdir. Belə ki, bu ştammlar daha yüksək rezistentlik ilə fərqlənirlər<sup>13</sup>.

Bunları nəzərə alaraq, şəkərli diabetli xəstələrdə SYİ-in rastgəlmə tezliyi, ştammların antibiotiklərə qarşı həssaslığının, litotripsiyanın sonra SYİ ağrılaşmalarının və residivlərinin rastgəlmə tezliyinin müəyyən edilməsini aktual məsələ olaraq qarşıya qoymuşdur.

- 
11. Ahmed, A.E. Prevalence and Associated Risk Factors of Urinary Tract Infection among Diabetic Patients: A Cross–Sectional Study / A.E. Ahmed, S. Abdelkarim, M. Zenida [et al.] // Healthcare (Basel), – 2023. 11(6), – p. 1-11).
  12. (Bischoff, S. Empiric antibiotic therapy in urinary tract infection in patients with risk factors for antibiotic resistance in a German emergency department / S. Bischoff, T. Walter, M. Gerigk [et al.] // BMC Infection Diseases, – 2018. 18 (56), – p. 1-7).
  13. (Коган, М.И. Факторы риска, антибиотикопрофилактика и лечение инфекции мочевых путей при трансуретральной хирургии гиперплазии простаты / М.И. Коган, Ю.Л. Набока, С.Р. Иванов // – Москва: Вестник урологии, – 2022. № 2, – с. 99-108.).

**Tədqiqatın obyekti:** 345 xəstə 2015-2019-ci illər ərzində Tovuz Rayon Mərkəzi xəstəxanasına müraciət etmişdir. Onlarda şəkərli diabet ilə yanaşı SYİ olmuşdur. Bu qrupda sidik yolları infeksiyalarının rastgelmə tezliyi tədqiq edilmişdir. 180 nəfərdə sonra sidik yollarının infeksion aşırılışması qeydə alınmış, 100 nəfərdə hər hansı bir sidik yolları infeksiyası aşırılışması aşkar edilməmişdir. Prospektiv tədqiqat üçün 90 xəstə daxil edilmişdir. Bu xəstələrin hamısında sidik yolları infeksiyaları qeydə alınmışdır.

**Tədqiqatın məqsədi:** şəkərli diabet olan xəstələrdə sidik yolları infeksiyalarının mikrobioloji xarakterinin qiymətləndirilməsi.

### **Tədqiqatın vəzifələri:**

1. Şəkərli diabet və böyrəkdaşı xəstəliyi kimi somatik amillərin SYİ zamanı sidiyin mikroflorasına təsirlərinin qiymətləndirilməsi;
2. Sidik yolları infeksiyalarından əziyyət çəkən şəkərli diabet xəstələrində sidikdən əldə edilmiş bəzi mikroorqanizmlərin müxtəlif antibiotiklərə qarşı həssaslıqlarının öyrənilməsi;
3. Müxtəlif yaşı qruplarına mənsub şəkərli diabet xəstələrində sidik yolları infeksiyalarının rast gəlinməsinin öyrənilməsi;
4. Şəkərli diabetdən əziyyət çəkən şəxslərdə böyrək daşlarının litotripsiya əməliyyatından əvvəl və sonra sidik yollarının müxtəlif mikrobioloji aşırılışların tezliyinin və mikroorqanzim növlərinin təyin edilməsi;
5. Şəkərli diabet xəstələrində litotripsiya əməliyyatından sonra baş verən sidik yollarının infeksion aşırılışlarının etioloji strukturunun öyrənilməsi;
6. Litotripsiya əməliyyatı icra edilmiş şəkərli diabet xəstələrində müxtəlif sidik yolları infeksiyalarının inkişafı zamanı intoksikasiya göstəricilərinin müqayisəli təhlili.

### **Tədqiqatın elmi yeniliyi:**

- İlk dəfə olaraq, Respublikamızda şəkərli diabet və böyrəkdaşı xəstəliyi kimi somatik amillərin SYİ zamanı sidiyin mikroflorasına təsirləri öyrənilmişdir,
- Sidik yolları infeksiyalarından əziyyət çəkən şəkərli diabet xəstələrində sidiyin tərkibindən əldə edilmiş bəzi

mikroorganizmlərin müxtəlif antibiotiklərə qarşı həssaslığı öyrənilmişdir,

- Şəkərli diabet xəstələrinin sidik nümunələrindən izolə edilmiş müxtəlif mikroorganizm növlərinin müxtəlif antibiotik preparatlarına qarşı həssaslıqları öyrənilmişdir,
- Müxtəlif yaş qruplarına mənsub şəkərli diabet xəstələrində sidik yolları infeksiyalarının rast gəlinməsi öyrənilmişdir,
- Şəkərli diabet xəstəliyinin litotripsiya əməliyyatından əvvəl və sonra sidiyin mikroflorasına təsiri öyrənilmişdir.

### **Tədqiqatın praktik əhəmiyyəti:**

1. Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə sidik yollarının mikroflorasının ətraflı tədqiqi xəstələrin antimikrob preparatlarla səmərəli müalicəsini təmin edir.

2. Şəkərli diabet xəstələrində litotripsiya əməliyyatından sonra meydana gələn SYİ ağrılaşmaları zamanı antibiotiklərə qarşı uropatogenlərin həssaslıqlarının öyrənilməsi müvafiq patologiyaların daha effektli müalicə edilməsinə zəmin yaradır.

**Tədqiqatın metodları:** klinik, radioloji, mikrobioloji və riyazi-statistik.

### **Müdafiəyə çıxarılan əsas müddəalar:**

1. Şəkərli diabet zamanı ənənəvi SYİ törədicilərinin şəkərli diabet olmayan qrupla müqayisədə nisbətən çox rast gəlinməsinin səbəblərindən biri də diabet zaman patogen mikrofloranın daha zəngin xarakter daşımağa başlamasıdır.

2. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərdə böyrəkdaşı əməliyyatından sonra sidik yollarının müxtəlif infekzion-irinli prosesləri inkişafının aradan qaldırılması üçün effektiv selektiv antibiotikoterapiyanın həm profilaktik, həm də müalicə məqsədilə istifadəsinin təkmilləşdirilməsi istiqamətində tədqiqatların aparılması daha məqsədə uyğundur.

3. Litotripsiya zamanı postoperasion infekzion ağrılaşma halları əsasən təcili şəkildə əməliyyat icra edilmiş şəkərli diabet xəstələrində müşahidə edilir.

**4. Şəkərli diabetdən və böyrək daşı xəstəliyindən əziyyət çəkən şəxslərdə litotripsiya əməliyyatından əvvəl və sonra sidik yollarının müxtəlif ağırlaşmalarına səbəb olan mikroorqanizim növlərinin antibiotiklərə qarşı həssalığının təyin edilməsi müalicə tədbirlərinin optimalaşdırılmasına zəmin yaradacaq**

### **Tədqiqatın aprobasıyası**

Tətqiqatın nəticələri aşağıdakı konfranslarda müzakirə edilmişdir: “Müasir dövrdə Heydər Əliyev dövlətçilik modeli: reallıqlar və faktlar” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları, Azərbaycan Xalq Cümhäriyyətinin 100 illiyi və Ümumimilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə hər olunmuş beynəlxalq elmi-praktiki konfrans (Bakı, 8 may 2018); Təbabətin Aktual Problemləri (Azərbaycan Xalq Cümhäriyyətinin 100 illik yubileyinə həsr edilmiş) elmi-praktik konfrans (Bakı, 2018); Научный диалог: Вопросы медицины. XIX международная научно-практическая конференция (Санкт Петербург, 15 мая 2019)

Dissertasiyannın ilkin müdafiəsi Odalar Yurdu Universitetinin “Biologiya, psixologiya və pedaqoji fənlər” kafedrasının əməkdaşlarının iştirakı ilə keçirilmiş genişləndirilmiş iclasında (11.05.2019-cu il, protokol № 07) və Azərbaycan Tibb Universitetinin 2414.01- “Mikrobiologiya” ixtisası üzrə elmi seminarlar keçirən Müzakirə Şurasının iclasında (17.04.24-cü il, protokol № 3) müzakirə edilmişdir.

**Nəşrlər.** Dissertasiya mövzusu üzrə 12 elmi məqalə və tezis dərc olunmuş (9 məqalə, 3 tezis), o cümlədən 1 çıkış olmuşdur. Onlardan 7 məqalə və 2 tezis yerli, 2 məqalə və 1 tezis xarici mətbuatda çap edilmişdir.

**Dissertasiyanın həcmi və strukturu.** Dissertasiya işi 159 (222.844 işarə), kompüter səhifəsini əhatə edir. Giriş (9.949 işarə), ədəbiyyat icmali (57.043 işarə), tədqiqatın material və metodları (8.788 işarə), III fəsil (66.769 işarə), IV fəsil (25.217 işarə), yekun (52.902 işarə), nəticələr (1.686 işarə), praktik tövsiyələrdən (490 işarə) ibarətdir. Dissertasiya işinə 15 cədvəl, 13 qrafik və 3 şəkil daxil

edilmişdir. Ədəbiyyat siyahısı 166 mənbədən ibarətdir. Onlardan 18 mənbə vətən alımlarının işləridir.

## TƏDQİQATIN MATERIAL VƏ METODLARI

Elmi-tədqiqat işi Tovuz Rayon Mərkəzi xəstəxanasında icra edilmişdir. Tədqiqatın obyekti iki mərhələdən ibarət olmuşdur. Birinci mərhələdə xəstəlik tarixlərinin retrospektiv təhlili aparılmışdır. Retrospektiv təhlili zamanı 625 xəstənin xəstəlik tarixi təhlil edilmişdir. Bunlardan 280 xəstə şəkərli diabet olmuş və Tovuz Rayon Mərkəzi xəstəxanasında 2015-2019-ci illər ərzində böyrəkdaşı üzrə litotripsiya üsulu (Zərbə-dalgalı litotripsiya əməliyyatı - Karl Storz Calculase II, Holmium) əməliyyat olunmuşdur (I retrospektiv qrup). Bu xəstələrdən 180 nəfərdə sonra sidik yollarının infeksion ağırlaşması qeydə alınmış, 100 nəfərdə hər hansı bir sidik yolları infeksiyası ağırlaşması aşkar edilməmişdir.

Digər 345 xəstə 2015-2019-ci illər ərzində Tovuz Rayon Mərkəzi xəstəxanasına müraciət etmişdir. Onlarda şəkərli diabet ilə yanaşı SYİ olmuşdur (II retrospektiv qrup). Bu qrupda sidik yolları infeksiyalarının rastgelmə tezliyi tədqiq edilmişdir.

İkinci mərhələdə prospektiv tədqiqat üçün 90 xəstə daxil edilmişdir. Bu xəstələrin hamısında sidik yolları infeksiyaları qeydə alınmışdır.

Birinci retrospektiv intoksikasiyanın orta leykositar indeksi (İLİ), bədən temperaturu və eritrositlərin çökmə sürəti (EÇS) göstəriciləri müqayisəli şəkildə öyrənilmişdir.

Bütün xəstələrə sidiyin mikrobioloji müayinəsi ümumi qəbul edilmiş üsulla aparılmış, bakteriyaların antibiotiklərə həssaslığı təyin edilmişdir.

Alınmış ədədi verilənlər müasir tələbləri nəzərə almaqla statistik metodlarla işlənmişdir. Qrup göstəriciləri üçün orta qiymətlər (M), onların standart xətası (m), sıraların minimal (min) və maksimal (max) qiymətləri, həmçinin qruplarda keyfiyyət göstəricilərinin rastgelmə tezliyi müəyyən edilmişdir.

Variasion sıralar arasındaki fərqli ilkin qiymətləndirilməsi üçün

Styudentin t-meyarı parametrik metodundan, cüt-cüt əlaqəli variantlar üçün seçilmiş göstəricilər arasındaki orta fərq və hissələr arasındaki fərqi qıymətləndirilməsindən istifadə edilmişdir. Sonra alınmış nəticələrin yoxlanması və dəqiqləşdirilməsi məqsədilə qeyri-parametrik meyarlardan – Uilkoksonun (Manna-Uitni) U-meyarı, tezliklərin analizi üçün Pirsonun  $\chi^2$  – meyarından istifadə edilmişdir. Öyrənilən göstəricilər arasındaki əlaqənin gücünü müəyyən etmək məqsədilə korrelyasion analiz aparılmışdır. Alınan nəticələrin statistik işləməsi Statistica 7.0 tətbiqi komputer programı ilə aparılmışdır.

## **RETROSPEKTİV QRUPLAR ÜZRƏ ALINAN NƏTİCƏLƏRİN TƏHLİLİ**

Şəkərli diabet və böyrəkdaşı xəstəliyi kimi somatik amillərin SYİ zamanı sidiyin mikroflorasına təsirlərinin qiymətləndirilməsi məqasədilə apardığımız tədqiqat nəticəsində 20 pasiyentdən ibarət böyrək daşı olmayan, şəkərli diabeti olan və sidik yolları infeksiyaları meydana gəlmış qrupdan (I qrup) əldə edilmiş sidik nümunələrindən 13 nəfərində ( $65,0\pm10,67\%$ ) E.coli aşkar edilmişdir. K.pneumoniae I qrupdakı pasiyentlərin 4-də rast gəlinmişdir ( $20,0\pm8,94\%$ ). Buna baxmayaraq, nə böyrək daşı, nə də şəkərli diabeti olmayan ancaq sidik yollarının infeksiyaları baş qaldırılmış 20 nəfərdən ibarət digər qrupda (II qrup) E.coli əhəmiyyətli dərəcədə az - 7 nümunədə ( $35,0\pm10,67\%$ ) rast gəlinmişdir ( $p<0,05$ ). Eləcə də II qrupda K.pneumoniae 20 pasiyentdən ancaq birində ( $5,0\pm4,87\%$ ) aşkar edilmişdir (I qrupla müqayisədə  $p<0,05$ ).

Şəkərli diabedən əziyyət çəkən və böyrək daşı olmayan sidik yollarının infeksiyası olan xəstələrdən ibarət I qrupdan götürülmüş sidik nümunələrində Enterococcus faecalis növü 3 nümunədə ( $15,0\pm7,98\%$ ) rast gəlinmişdir (cədvəl 1). Buna baxmayaraq, həm şəkərli diabet, həm də böyrəkdaşı xəstəliyi olmayan ancaq sidik yolları infeksiyaları inkişaf etmiş xəstələrdən ibarət II qrupdan əldə edilmiş 20 nümunədən ancaq ikisində E.faecalis növünə rast gəlinmişdir ki, bu

da müvafiq qrupdan izolə edilmiş mikroorqanizmlerin  $10,0 \pm 6,71\%$ -ni təşkil etmişdir (I qrupla müqayisədə  $p > 0,05$ ).

I qrupdan götürülmüş materiallardan 7-ində, yaxud həmin qrupun  $35,0 \pm 10,67\%$ -ində Enterobacter cloacae aşkar edilmişdir. II qrupda isə müvafiq mikroorqanizm növü 3 nümunədə ( $15,0 \pm 7,98\%$ ) aşkar edilmişdir ( $p < 0,05$ ).

### Cədvəl 1

#### Şəkərli diabet və böyrəkdaşı xəstəliyi kimi somatik amillərin SYİ zamanı sidiyin mikroflorasına təsirləri (I və II tədqiqat qrupları üzrə)

Mikroorqanizmlər	I qrup (n=20)		II qrup (n=20)	
	Müt.r.	%	Müt.r.	%
E.coli	13	$65,0 \pm 10,67$	7	$35,0 \pm 10,67$
K.pneumoniae	4	$20,0 \pm 8,94$	1	$5,0 \pm 4,87$
Enterobacter cloacae	7	$35,0 \pm 10,67$	3	$15,0 \pm 7,98$
Enterococcus faecalis	3	$15,0 \pm 7,98$	2	$10,0 \pm 6,71$
P.aeruginosa	3	$15,0 \pm 7,98$	2	$10,0 \pm 6,71$

I qrup üzrə P.aeruginosa 3 nümunədə rast gəlinməklə izolə edilmiş mikroorqanizmlərin  $15,0 \pm 7,98\%$ -ni təşkil etdiyi halda, II qrup üzrə bu bakteriya nisbətən az 2 nümunədə aşkar edilməklə  $10,0 \pm 6,71\%$  təşkil etmişdir ( $p > 0,05$ ).


Tədqiqat nəticəsində həm şəkərli diabet, həm böyrəkdaşı xəstəliyi olan və sidik yolları infeksiyaları meydana gəlmiş 25 nəfərdən ibarət III qrupdan əldə edilmiş eyni sayılı sidik nümunələrindən 16-da yaxud qrup üzrə nümunələrin  $64,0 \pm 9,6\%$ -də E.coli aşkar edilmişdir. Buna baxmayaraq, 25 nəfərdən ibarət şəkərli diabeti olmayan, böyrək daşları olan və sidik yolları infeksiyası inkişaf etmiş xəstələrdən ibarət IV qrupda müvafiq mikroorqanizmin 20 nümunədə rast gəlinməklə izolə edilmiş mikroorqanizmlərin  $80,0 \pm 8,0\%$ -ni təşkil etmişdir ( $p < 0,05$ ).

III qrupda *K.pneumoniae* 25 sidik nümunəsindən 3-də rast gəlinməklə  $12,0\pm6,5\%$  təşkil etmişdir. Buna baxmayaraq IV qrupda müvafiq mikroorqanizm növü 25 nümunədən 7-də rast gəlinmişdir ( $28,0\pm8,98\%$ ,  $p<0,05$ ). *E.cloacae* III qrupda 25 nümunədən 8-də rast gəlinməklə müvafiq qrupun mikroorqanizmlərinin  $32,0\pm9,33\%$ -ni təşkil etmişdir. IV qrupda müvafiq mikroorqanizm 25 sidik nümunəsindən 7-də ( $28,0\pm8,98\%$ ) aşkar edilməklə III qrupdan demək olar ki, fərqlənməmişdir ( $p>0,05$ ).

Birinci retrospektiv qrupda əməliyyatdan sonra ağırlaşma olan 180 xəstədə litotripsiya əməliyyatından əvvəl sidik nümunələrindən izolə edilmiş müxtəlif mikroorqanizm növlərinin antibiotik preparatlarına qarşı həssaslığı müəyyən edilmişdir. 180 nəfər şəkərli diabetli və böyrəkdaşları ilə əlaqədar olaraq, litotripsiya əməliyyatı təyin edilmiş xəstələrdən əməliyyatdan əvvəl götürülmüş sidik nümunələrindən əldə edilən eynisaylı stafilokok şammlarının müxtəlif antibiotik preparatlarına qarşı həssaslıqları azalan sıra ilə bu ardıcılıqla olmuşdur: amoksisillin, azitromisin, doksisiklin, gentamisin, sefotaksim, makropen, seftriakson və digər 3 antibiotik (ampisillin, oksasillin və amikasin).

Şəkərli diabet və böyrəkdaşı xəstəliklərindən əziyyət çəkən və litotripsiya olunan 180 xəstədən əldə edilmiş 143 ( $79,4\pm3,01\%$ ) *Enterococcus faecalis* və *Streptococcus agalactiae* şammlarında azitromisin preparatına qarşı həssaslıq qeydə alınmışdır.

*E.faecalis* şammlarından 4-ü ( $2,2\pm1,10\%$ ) makropen preparatına qarşı həssaslıq nümayiş etdirmişdir. Müvafiq mikroorqanizmin şammlarının 15-də ( $8,3\pm2,06\%$ ) amoksisillin preparatına qarşı həssaslıq müşahidə olunmuşdur. *E.faecalis* izolyatlarından 16-da ( $8,9\pm2,12\%$ ) azitromisinə qarşı həssaslıq müşahidə edilmişdir. Cəmi 2 ( $1,1\pm0,78\%$ ) nümunədə sefotaksimə qarşı həssaslıq aşkar edilmişdir. Seftriaksona qarşı həssaslıq 3 nümunədə ( $1,7\pm0,95\%$ ) qeydə alınmışdır. *E.faecalis* şammlarında amikasin preparatına qarşı həssaslıq 2 ( $1,1\pm0,78\%$ ) izolyatda qeydə alınmışdır. 16 ( $8,9\pm212\%$ ) nümunədə gentamisinə qarşı həssaslıq müşahidə olunmuşdur (Qrafik 1).



**Qrafik 1. I retrospektiv qrupda sidik nümunələrindən təcrid edilmiş müxtəlif mikroorqanizm növlərinin müxtəlif antibiotik preparatlarına qarşı həssaslıq göstəriciləri**

Streptokok izolyatlarından 4-də ( $2,2\pm1,10\%$ ) ampisillin preparatına qarşı həssaslıq qeydə alınmışdır. Bu mikroorqanizmin izolyatlarının ancaq ikisi ( $1,1\pm0,78\%$ ) oksasillinə, üçü ( $1,7\pm0,95\%$ ) isə amikasinə həssaslıq göstərmışdır.

Beləliklə, şəkərli diabet və böyrəkdaşı xəstəliyindən əziyyət çəkən və litotripsiya əməliyyatına göstərişləri olan və müvafiq cərrahi müdaxilə planlaşdırılan 180 xəstədən əməliyyat icra edilməmişdən əvvəl götürülmüş sidik nümunələrindən təcrid edilmiş streptokok ştammlarının müxtəlif antibiotik preparatlarına qarşı həssaslıqları azalan sıra ilə aşağıdakı ardıcılıqla olmuşdur: amoksisillin, azitromisin, gentamisin, sefotaksim, seftriakson, ampisillin, amikasin və oksasillin.

I retrospektiv qrupda əməliyyatdan sonra baş verən ağrılaşmalar tədqiq edilmişdir.

Litotripsiya əməliyyatı icra edilmiş şəkərli diabet xəstələrində müxtəlif sidik yolları infeksiyaları ağrılaşmalarının baş vermə dövrlərinə əməliyyatın icra edilmə vaxtının təsiri öyrənilmişdir.

Təcili-təxirəsalınmaz litotripsiyanın sonrakı birinci həftə ərzində 72 ( $66,7 \pm 4,54\%$ ) SYİ ağrılaşmaları aşkar edilmişdir. Planlı əməliyyat olunan 10 xəstədə ( $13,9 \pm 4,08\%$ ) ağrılaşma olmuşdur ( $p<0,05$ ).

Təcili-təxirəsalınmaz litotripsiya əməliyyatı icra edilmiş 75 ( $69,4 \pm 4,43\%$ ) SYİ ilə ağrılaşma litotripsiyanın sonrakı II həftədə qeydə alınmışdır. Litotripsiya əməliyyatı planlı şəkildə icra edilmiş 42 ( $58,3 \pm 5,81\%$ ) nəfərdə SYİ ilə ağrılaşma əməliyyatından sonrakı 2-ci həftədə baş vermişdir ( $p>0,05$ ).

Təcili-təxirəsalınmaz əməliyyat olunmuş 90 ( $83,3 \pm 3,59\%$ ) xəstə SYİ ağrılaşmaları qeyd edilən əməliyyat həyata keçirildikdən sonrakı III həftədə qeydə alınmışdır. Planlı litotripsiya 48 ( $66,7 \pm 5,56\%$ ) nəfərdə ağrılaşma III həftədə baş vermişdir ( $p<0,05$ ).

Təcili-təxirəsalınmaz litotripsiya icra edilmiş 96 ( $88,9 \pm 3,02\%$ ) nəfərdə SYİ ilə ağrılaşma IV həftədə həftədə baş vermişdir. Planlı şəkildə əməliyyat icra edilmiş 53 ( $73,6 \pm 5,19\%$ ) nəfərdə IV həftədə baş vermişdir ( $p<0,05$ ).

Beləliklə, təxirəsalınmaz və planlı əməliyyatlardan sonra infeksion ağrılaşmaların böyük hissəsi IV həftəyə təsadüf etmişdir. Təxirəsalınmaz və planlı əməliyyatlardan sonra I həftədə infeksion ağrılaşmaların tezliyi nisbətən aşağı olmuşdur.

Şəkərli diabetdən əziyyət çəkən şəxslərdə böyrək daşlarının litotripsiyasından sonra müxtəlif infeksion sidik yolları ağrılaşmaları zamanı sidik nümunələrdə müxtəlif mikroorqanizm növlərinin rast gəlinməsinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat nəticəsində kəskin pielonefrit inkişaf etmiş xəstələrindən götürülmüş 18 ( $10,0 \pm 2,24\%$ ) nümunədə E.coli aşkar edilmişdir. Kəskin sistit inkişaf etmiş xəstələr qrupundan əldə edilmiş 3 ( $1,7 \pm 0,95\%$ ) nümunədə bu mikroorqanizm rast gəlinmişdir. Proteus növlərinin kəskin sistit inkişaf etmiş xəstələr qrupunda da 3 ( $1,7 \pm 0,95\%$ ) sidik nümunəsində rast gəlinmişdir.

Kəskin paraneftitlə ağırlaşma baş vermiş xəstədən alınmış nümunələrdən cəmi 2-də ( $1,1\pm0,78\%$ ) E.coli növünə rast gəlinmişdir. Bu mikroorqanizm pionefroz inkişaf etmiş 10 ( $5,6\pm1,71\%$ ) xəstədə rast gəlinmişdir. E.coli kəskin epididimoorxit ağırlaşması diaqnozu qoyulmuş 1 ( $0,6\pm0,55\%$ ) xəstədə olmuşdur. Bu mikroorqanizm kəskin uretrit inkişaf xəstədən alınmış 8 ( $4,4\pm1,54\%$ ) nümunədə aşkar edilmişdir. E.coli ümumilikdə bütün tədqiqata cəlb edilmiş xəstələrdən 42 ( $23,3\pm3,15\%$ ) nəfərində rast gəinmişdir.

Kəskin pielonefrit inkişaf etmiş 13 ( $7,2\pm1,93\%$ ) xəstədən götürülmüş nümunələrdə Proteus növlərinə rast gəlinmişdir. Proteus növləri kəskin paraneftitlə postoperasion ağırlaşmış 3 ( $1,7\pm0,95\%$ ) xəstənin sidik nümunəsində qeydə alınmışdır. Bu mikroorqanizm pionefrozla ağırlaşmış xəstələrdən alınmış 4 ( $2,2\pm1,10\%$ ) nümunədə rast gəlinmişdir.

P.aeruginosa kəskin pielonefritlə postoperasion ağırlaşmış xəstələrdən götürülmüş 14 ( $7,8\pm2,00\%$ ) nümunədə aşkar edilmişdir. Bu bakteriya kəskin sistit inkişaf etmiş postoperasion xəstələrdə 6 ( $3,3\pm1,34\%$ ) nümunədə rast gəlinmişdir.

Kəskin pielonefritlə ağırlaşmış xəstələrdən alınmış 2 ( $1,1\pm0,78\%$ ) nümunədə S.saprophyticus növü izolə edilmişdir. Bu diaqnoz qoyulmuş xəstələrdən əldə edilmiş 1 ( $0,6\pm0,55\%$ ) nümunədə stafilokokların digər növü qızılı stafilokoklar izolə edilmişdir. Kəskin sistitlə ağırlaşmış xəstələrdən götürülmüş 5 ( $2,8\pm1,22\%$ ) nümunədə S.saprophyticus növü aşkar edilmişdir. Bu növün nümayəndələrinə pionefroz, kəskin epididimoorxit, kəskin orxit və urosepsis kimi ağırlaşmalar qeydə alınmış xəstələrin bioloji materiallarında rast gəlinmişdir.

S.aureus növünə litotripsiyanın sonrası kəskin sistitlə ağırlaşma baş vermiş xəstələrdən əldə edilmiş sidik nümunələrindən 3-də ( $1,7\pm0,95\%$ ) rast gəlinmişdir. S.aureus kəskin epididimoorxit, kəskin uretrit və urosepsis kimi ağırlaşmalar olan xəstə qruplarının hər birində cəmi 1 ( $0,6\pm0,55\%$ ) nümunədə olmuşdur. Bu növün nümayəndələri pionefroz və yara yerinin irinləməsi kimi ağırlaşmalar qeydə alınmış postoperasion xəstələrdən əldə edilmiş nümunələrdə müşahidə edilməmişdir.

Enterokokların nümayəndələrinə kəskin pielonefrit və kəskin sistitlə ağrılaşmış xəstələr qruplarının hər birindən götürülmüş bioloji materiallardan 4-də (2,2±1,10%) rast gəlinmişdir. Kəskin paranefritlə ağrılaşmış litotripsiya əməliyyatı icra edilmiş şəkərli diabet xəstələrindən götürülmüş materiallardan 2-də, yaxud ümumi xəstələrin 1,1±0,78%-də bu mikroorqanizm nümayəndələrinə rast gəlinmişdir. Pionefrozla ağrılaşmış xəstələr qrupunda isə cəmi 1 (0,6±0,55%) nümunədə enterokok növlərinə rast gəlinmişdir. Bütün ağrılaşma hallarından 11-də (6,1±1,79%) bu növlərə rast gəlinmişdir. Kəskin epididimoorxit, kəskin uretrit, yara yerinin irinləməsi və urosepsis kimi ağrılaşma hallarında isə bu cinsin növlərinə rast gəlinməmişdir.

Kəskin pielonefrit ağrılaşması qeydə alınmış xəstələr qrupundan götürülmüş materialarda *Enterococcus faecalis* növünə 6 (3,3±1,34%) nümunədə rast gəlinmişdir. Kəskin sistitlə ağrılaşmış xəstələrdən isə 2-də (1,1±0,78%) bu bakteriya rast gəlinmişdir. Kəskin epididimoorxit və kəskin orxit kimi ağrışmalar qeydə alınmış postoperasion xəstələr qruplarının hər birində cəmi 1 (0,6±0,55%) nümunədə *E.faecalis* növünə rast gəlinmişdir. Kəskin paranefrit, pionefroz, yara yerinin irinləməsi və urosepsis kimi ağrışmalar baş vermiş qrupların heç birinin bioloji nümunələrində adı çəkilən növə rast gəlinməmişdir.

Kəskin sistitlə ağrılaşmış xəstələr qrupundan əldə olunmuş 2 (1,1±0,78%) nümunədə *Candida albicans* göbələklərinə rast gəlinmişdir. Yara yerinin irinləməsi ağrılaşması baş verən xəstələr qrupunda da müvafiq mikroorqanizmin uyğun göstəricisi kəskin sistit hallarında olduğu kimi hesablanmışdır. Kəskin paranefrit və pionefroz kimi postoperasion ağrışmalar müşahidə edilmiş qrupların hər birində cəmi 1 (0,6±0,55%) nümunədə adı çəkilən mikroorqanizmə rast gəlinmişdir. Kəskin pielonefrit, kəskin epididimoorxit, kəskin uretrit və urosepsis kimi postoperasion ağrışmalar qeydə alınmış xəstələrin heç bir nümunəsində kandidalara rast gəlinməmişdir.

Tədqiqatda adı qeyd edilməyən digər mikroorqanizm növləri pionefroz, kəskin uretrit və urosepsis kimi postoperasion ağrışmalar müşahidə edilmiş xəstələrin materiallarında hər qrup üzrə cəmi bir

( $0,6\pm0,55\%$ ) nümunədə qeydə alınmışdır. Kəskin pielonefrit, kəskin sistit, kəskin paranefrit, kəskin epididimoorxit və yara yerinin irinli iltihabı kimi ağrılaşmalar müşahidə edilmiş xəstələrdən heç birində qeyri-ənənəvi patogenlərə rast gəlinməmişdir.

Litotripsiya əməliyyatı icra edilmiş və əməliyyatdan sonra müxtəlif sidik yolları infeksiyaları inkişaf etmiş şəkərli diabet olmayan xəstələrdən əldə edilmiş sidik nümunələrdə müxtəlif mikroorganizm növlərinin rast gəlinməsinin öyrənilməsi məqsədilə apardığımız tədqiqat nəticəsində litotripsiya əməliyyatı icra edilmiş şəkərli diabet olmayan və sidik yollarında kəskin pielonefrit inkişaf etmiş xəstələrdən götürülmüş nümunələrdən 9-də, yaxud ümumi xəstələrin  $9,0\pm2,86\%$ -də E.coli növünün nümayəndələrinə rast gəlinmişdir. Kəskin sistit inkişaf etmiş 18 xəstədən alınmış 4 ( $4,0\pm1,96\%$ ) nümunədə bu mikroorganizmə rast gəlinmişdir. Kəskin paranefrit inkişaf etmiş 21 xəstədən 4-də ( $4,0\pm1,96\%$ ) sidik nümunələrində E.coli aşkar edilmişdir.

Pionefroz inkişaf etmiş litotripsiya əməliyyatı icra edilmiş ancaq şəkərli diabeti olmayan 16 nəfər xəstədən 2-də ( $2,0\pm1,40\%$ ) SYİ-nin əsas törədicisi olan E.coli izolə edilmişdir. Kəskin epididimoorxit inkişafı etmiş 1 ( $1,0\pm0,99\%$ ) xəstədə E.coli aşkar edilmişdir. Kəskin uretrit inkişaf 15 nəfər litotripsiya əməliyyatı icra edilmiş şəkərli diabet olmayan xəstələrdən götürülmüş materiallardan cəmi 3-də ( $3,0\pm1,71\%$ ) E.coli aşkar edilmişdir.

Əməliyyat yerinin irinləməsi qeydə alınmış 2 və urosepsislə ağrılaşmış digər 2 xəstədən götürülmüş sidik nümunələrinin heç birində E.coli növünə rast gəlinməmişdir. Beləliklə, SYİ inkişaf etmiş litotripsiya əməliyyatı icra edilmiş, ancaq şəkərli diabeti olmayan 100 nəfər xəstədən götürülmüş materiallardan 23-də ( $23,0\pm4,21\%$ ) E.coli növü aşkar edilmişdir.

Kəskin pielonefritli xəstələrdən alınmış iki ( $2,0\pm1,40\%$ ) nümunədə Proteus izolə edilmişdir. Kəskin sistitlə ağrılaşmış 18 ( $2,0\pm1,40\%$ ) xəstənin sidik nümunələrində bu mikroorganizmə rast gəlinmişdir. Pionefrozla ağrılaşmış 16 xəstələrdən əldə edilmiş bioloji materiallardan cəmi 1-də ( $1,0\pm0,99\%$ ) Proteus izolə edilmişdir. Kəskin epididimoorxit qeydə alınmış 1 xəstənin sidiyində Proteus

qeydə alınmamışdır. Kəskin uretrit inkişaf etmiş litotripsiya əməliyyatı icra edilmiş ancaq şəkərli diabeti olmayan 15 xəstədən götürülmüş 1 nümunədə ( $1,0\pm0,99\%$ ) Proteus aşkar edilmişdir.

Kəskin pielonefritlə ağırlaşmış litotripsiya əməliyyatı icra edilmiş şəkərli diabeti olmayan xəstələrdən götürülmüş 25 ( $5,0\pm2,18\%$ ) sidik nümunəsindən *P.aeruginosa* izolə edilmişdir. Kəskin sistit inkişaf etmiş litotripsiya icra edilmiş 18 ( $3,0\pm1,71\%$ ) xəstədən alınmış materialda bu mikroorqanizmə rast gəlinmişdir. Kəskin paranefritlə ağırlaşmış xəstələrdən alınmış 5 ( $5,0\pm2,18\%$ ) nümunədə *P.aeruginosa* izolə edilmişdir. Pionefrozla ağırlaşmış 16 xəstədən alınmış 3 ( $3,0\pm1,71\%$ ) nümunədə bu bakteriya aşkar edilmişdir. Buna baxmayaraq, kəskin epididimoorxit inkişaf etmiş cəmi 1 nəfər xəstədən əldə edilmiş nümunədə *P.aeruginoza* aşkar edilməmişdir. Kəskin uretrit olan 15 xəstədən alınmış cəmi 2 ( $2,0\pm1,40\%$ ) nümunədə də bu mikroorqanizmə rast gəlinmişdir.

Beləliklə, *P.aeruginosa* litotripsiya əməliyyatı icra edilmiş və sonradan SYİ inkişaf etmiş 100 nəfər xəstədən əldə edilmiş sidik nümunələrindən 19-da ( $19,0\pm3,92$ ) rast gəlinmişdir.

Kəskin epididimoorxit, pionefroz, kəskin uretrit, yara yerinin irinləməsi və urosepsis kimi ağırlaşmalar baş vermiş 36 xəstədən götürülmüş bioloji materiallardan heç birində *Enterococcus faecalis* növünə rast gəlinməmişdir.

*Candida albicans* göbələklərinə kəskin pielonefrit baş vermiş litotripsiya icra edilmiş 25 nəfər xəstədən götürülmüş bioloji nümunələrdən cəmi 1-də ( $1,0\pm0,99\%$ ) rast gəlinmişdir. Kəskin sistit olan xəstələrdə müvafiq mikroorqanizm növünə rast gəlinməmişdir. Pionefrozla ağırlaşmış 16 nəfər cərrahi xəstədən götürülmüş materiallardan 3-də ( $3,0\pm1,71\%$ ) *Candida* izolə edilmişdir. Kəskin epididimoorxit, yara yerinin irinləməsi və urosepsis kimi ağırlaşmalar baş vermiş 5 xəstədən əldə edilmiş bioloji materiallardan *Candida albicans* nümayəndələri izolə edilməmişdir. Buna baxmayaraq, kəskin paranefrit və kəskin uretrit inkişaf etmiş ümumilikdə 36 nəfər xəstədən götürülmüş sidik nümunələrinin hər birində müvafiq göbələk nümayəndələrinə hər bir qrupda cəmi 1 ( $1,0\pm0,99\%$ ) nümunədə rast gəlinmişdir.

Yuxarıda adı çəkilən mikroorqanizmlerin ən azı dördünün assosiasiyyası halı kəskin pielonefrit ağırlaşması baş vermiş 25 nəfər xəstədən əldə edilmiş bioloji materiallardan heç birində qeydə alınamamışdır. Eyni hal kəskin sistitli xəstələrdən əldə edilmiş sidik nümunələrində də müşahidə olunmuşdur. Buna baxmayaraq, kəskin paranefritlə ağırlaşma qeydə alınmış 21 xəstədən 2-də ( $2,0\pm1,40\%$ ) qeyd edilən etiologiyaya malik SYİ müşahidə edilmişdir.

Pionefroz inkişaf etmiş litotripsiya əməliyyatı icra edilmiş 16 xəstədən götürülmüş bioloji nümunələrdən birində ( $1,0\pm0,99\%$ ) tədqiq edilən mikroorqanizm növlərindən ən azı dördünün assosiasiyyası halı müşahidə edilmişdir. Kəskin epididimoorxit, yara yerinin irinləməsi və urosepsis kimi ağırlaşmalar baş verən 5 xəstədən götürülmüş bioloji materiallardan heç birində qeyd edilən assosiativ proses müşahidə edilməmişdir. Kəskin uretritlə ağırlaşmış litotripsiya əməliyyatı icra edilmiş 15 nəfər xəstədən alınmış materiallardan 2-də ( $2,0\pm1,40$  müvafiq assosasiya qeydə alınmışdır.

Kəskin pielonefritlə ağırlaşmış 25 nəfər xəstədən 2-də ( $2,0\pm1,40\%$ ) tədqiqatda adı qeyd edilməyən digər mikroorqanizm növlərinə rast gəlinmişdir. Kəskin sistit meydana gəlmiş litotripsiya icra edilmiş 18 nəfər xəstədən götürülmüş bioloji materiallardan cəmi birində ( $1,0\pm0,99\%$ ) digər mikroorqanizm növləri qeydə alınmışdır. Kəskin epididimoorxitlə ağırlaşmış 1 nəfər xəstənin da bioloji materiallarında qeyd edilən mikroorqanizmlərin assosiasiyyası qeydə alınmamışdır. Kəskin paranefrit inkişaf etmiş 21 nəfər xəstədən götürülmüş sidik nümunələrindən 2-də ( $2,0\pm1,40\%$ ) mikroorqanizm assosasiyasına rast gəlinmişdir.

Şəkərli diabet xəstələrində litotripsiya əməliyyatından sonra baş verən sidik yollarının infeksion ağırlaşmalarının etioloji strukturunun öyrənilməsi məqsədilə apardığımız tədqiqat nəticəsində litotripsiya əməliyyatı icra edilmiş və sonradan SYİ inkişaf etmiş 180 nəfər xəstədən 45-də ( $25,0\pm3,23\%$ ) E.coli aşkar edilmişdir. Proteus nümayəndlərinin dominantlıq etdiyi SYİ ilə ağırlaşma halları isə 19 ( $10,6\pm2,29\%$ ) xəstədə müşahidə edilmişdir.

Tədqiqata cəlb etdiyimiz ümumi 180 nəfər litotripsiya əməliyyatı icra edilmiş şəkərli diabet xəstələrindən 32 nəfərindən

( $17,8 \pm 2,85\%$ ) götürülmüş bioloji materiallarda dominantlıq *P.aeruginosa* növünə məxsus olmuşdur. *Klebsiella* 10 ( $5,6 \pm 1,71\%$ ) nümunədə rast gəlinmişdir.

Tədqiqata cəlb edilmiş pasiyentlərdən alınan 14 ( $7,8 \pm 2,00\%$ ) nümunədə SYİ ağrılaşmalarının əsas etioloji amili kimi *Staphylococcus epidermidis*, 15 ( $8,3 \pm 2,06\%$ ) nümunədə isə *Staphylococcus saprophyticus* aşkar edilmişdir. *Staphylococcus aureus* SYİ üçün əsas etioloji amil kimi 4 ( $2,2 \pm 1,10\%$ ) nümunədə aşkar edilmişdir.

*Enterococcus faecalis* litotripsiya əməliyyatı icra edilmiş şəkərli diabet xəstələrində əsas etioloji amil kimi 9 ( $5,0 \pm 1,62\%$ ) xəstədə rast gəlinmişdir. *Candida albicans* əsas etioloji amil kimi 7 ( $3,9 \pm 1,44\%$ ) nümunədə qeydə alınmışdır. Tədqiqat zamanı aşkar edilən mikroorqanizmlərdən ən azı dördünün assosasiyaları 6 ( $3,3 \pm 1,34\%$ ) sidik nümunəsində aşkar edilmişdir. Xəstələrin 8 ( $4,4 \pm 1,54\%$ ) nəfərində SYİ-nin əsas etioloji amil rolunu bu tədqiqat zamanı öyrənilməmiş hər hansı digər mikroorqanizmlər tərəfindən törədilmişdir.

Litotripsiya əməliyyatı icra edilmiş şəkərli diabet xəstələrində müxtəlif sidik yolları infeksiyalarının inkişafı zamanı intoksikasiya göstəricilərinin müqayisəli öyrənilməsi məqsədilə apardığımız tədqiqat nəticəsində 180 nəfərdən ibarət litotripsiya əməliyyatı icra edilmiş və sonradan SYİ inkişaf etmiş xəstələr qrupunda SYİ zamanı qrup üzrə orta İLİ göstəricisi  $4,57 \pm 0,049$  ş.v. olduğu halda, SYİ müalicə tədbirləri ilə aradan qaldırıldıqdan sonra bu göstərici  $4$  dəfəyə qədər azalaraq  $1,78 \pm 0,060$  ş.v.-ə qədər enmişdir ( $p < 0,001$ ). Qrup üzrə orta temperatur göstəricisi isə SYİ zamanı  $37,9 \pm 0,039^\circ\text{C}$  olduğu halda, SYİ müalicə tədbirləri ilə aradan qaldırıldıqdan sonra bu göstərici azalaraq,  $36,8 \pm 0,032^\circ\text{C}$ -ə qədər enmişdir ( $p < 0,001$ )

EÇS göstəricisi isə SYİ ağrılaşması zamanı qrup üzrə orta  $21,2 \pm 0,082$  mm/s-dan müəyyənləşdirildiyi halda, SYİ ağrılaşmaları aradan qaldırıldıqdan sonra əhəmiyyətli dərəcədə azalaraq,  $10,6 \pm 0,098$  mm/s-a qədər enmişdir ( $p < 0,001$ ).

Tədqiqatın 2-ci mərhələsində isə 180 nəfərdən ibarət litotripsiya əməliyyatı icra edilmiş və sonradan SYİ inkişaf etmiş xəstələr və 100 nəfərdən ibarət litotripsiya əməliyyatı icra edilmiş və şəkərli diabet olan,

lakin SYİ inkişaf etməmiş xəstələrin intoksikasiya göstəriciləri müqayisə edilmişdir.

Tədqiqat nəticəsində 180 nəfərdən ibarət litotripsiya əməliyyatı icra edilmiş və daha sonra SYİ inkişaf etmiş xəstədə İLİ göstəricisi qrup üzrə orta hesabla  $4,57 \pm 0,049$  ş.v. müəyyən edildiyi halda, 100 nəfərdən ibarət şəkərli diabetli litotripsiya icra edilmiş ancaq SYİ inkişaf etməmiş xəstələr qrupunda isə bu göstərici orta hesabla  $1,66 \pm 0,031$  ş.v. təyin edilmişdir ( $p < 0,001$ ).

Tədqiqata cəlb etdiyimiz litotripsiya əməliyyatı icra edilmiş və SYİ inkişaf etmiş xəstələr qrupunda qrup üzrə orta hərarət göstəricisi  $37,9 \pm 0,039^{\circ}\text{C}$  müəyyən edilsə də, SYİ əlamətləri inkişaf etməmiş 10 nəfərlik litotripsiya əməliyyatı icra edilmiş şəkərli diabet xəstələrində orta bədən hərarəti  $36,7 \pm 0,017^{\circ}\text{C}$  müəyyənləşdirilmişdir ( $p < 0,001$ ).

Litotripsiya əməliyyatı icra edilmiş və sonradan SYİ inkişaf etmiş 180 xəstədə EÇS göstəricisi  $21,2 \pm 0,082$  mm/s olduğu halda, əməliyyatdan sonra SYİ inkişaf etməmiş 100 nəfərdə müvafiq göstərici əhəmiyyətli dərəcədə aşağı,  $9,4 \pm 0,042$  mm/s müəyyən edilmişdir.

Sidik yolları infeksiyalarından əziyyət çəkən şəkərli diabet xəstələrində sidiyin tərkibindən əldə edilmiş bəzi mikroorqanizmlərin müxtəlif antibiotiklərə qarşı həssaslıqlarının öyrənilməsi məqsədilə apardığımız tədqiqat nəticəsində qeyd edilən xəstələrdən götürülmüş bioloji nümunələrdə ampioks preparatına qarşı stafilokoklar, E.coli, P.aeruginosa, klebsiellalar və proteylər rezistentliyə malik olmuşdur. Buna baxmayaraq, ampioks preparatına qarşı streptokoklar zəif rezistentlik nümayiş etdirmişlər.

Ampisillin preparatına qarşı mikroorqanizmlərin reaksiyası ampioks preparatında olduğu kimi qeydə alınmışdır. Preparata qarşı yalnız streptokoklar zəif həssaslıq nümayiş etdirmişlər.

Oksasillin preparatına qarşı E.coli, P.aeruginosa, kleibsellalar və proteylər rezistentlik nümayiş etdirmişlər. Preparata qarşı stafilokokların həssaslıqları yüksək olmuşdur. Streptokoklar isə orta həssaslıq nümayiş etdirmişlər.

Linkomisin preparatına qarşı sidik nümunələrindən izolə edilmiş müxtəlif mikroorqanizmlərin həssaslıqlarının müəyyənləşdirilməsi istiqamətində aparılan tədqiqatlar zamanı isə

müvafiq preparata qarşı stafilocokların həssaslıqları yüksək olmuşdur. Eyni vəziyyət streptokoklarla da müşahidə edilmişdir. E.coli, P.aeruginosa, kleibsellalar və proteylər isə linkomisinə qarşı rezistentlik nümayiş etdirmişlər (cədvəl 2).

### Cədvəl 2.

#### **Sidik yolları infeksiyalarından əziyyət çəkən şəkərli diabet xəstələrində sidikdən əldə edilmiş bəzi mikroorqanizmlərin müxtəlif antibiotiklərə qarşı həssaslıq göstəriciləri**

Antibiotik preparatları	Mikroorqanizmlər					
	Staphylo coccus	Strepto coccus	E.coli	P.aerugi- nosa	Klebsiel la	Prote us
Ampioks	d	z/h	d	d	d	d
Ampisillin	d	z/h	d	d	d	d
Oksasillin	y/h	o/h	d	d	d	d
Linkomisin	y/h	y/h	d	d	d	d
Gentamisin	y/h	y/h	y/h	y/h	o/h	y/h
Streptomisin	y/h	y/h	d	d	d	d
Azitromisin	d	d	z/h	d	d	o/h
Eritromisin	y/h	o/h	d	d	z/h	d
Kanamisin	z/h	z/h	o/h	d	d	d
Xloramfenikol	o/h	z/h	y/h	d	o/h	o/h
Sulfametaksazol- trimetoprim	o/h	y/h	o/h	d	d	o/h
Siprofloksasin	o/h	o/h	o/h	z/h	o/h	z/h
Polimiksin	z/h	z/h	y/h	d	o/h	z/h
Norfloksasin	y/h	y/h	d	d	d	d
Amikasin	d	d	d	y/h	d	d
Neomisin	d	d	d	d	d	z/h
Sefalotin	d	d	d	d	o/h	o/h
Sefaleksin	o/h	y/h	y/h	z/h	o/h	y/h
Sefotaksim	o/h	o/h	y/h	z/h	o/h	y/h

**Qeyd:** “y/h”-antibiotikə qarşı yüksək həssaslıq, “o/h”- antibioticə qarşı orta həssaslıq, “z/h”- antibioticə qarşı zəif həssaslıq, “d”-antibiotikə qarşı davamlı


Gentamisin isə bu istiqamətdə aparılan tədqiqatın mikroorqanizmlerin həssaslığı baxımından ən uğurlu preparat olmuşdur. Belə ki, bu preparata stafilocoklar, streptokoklar, E.coli, P.aeruginosa və proteylərin həssaslıqları yüksək olmuşdur. Yalnız klebsiellalar bu peraparata orta həssaslıq nümayiş etdirmişlər.

Streptomisinə stafilocokların və streptokokların həssaslıqları yüksək olduğu halda, E.coli, P.aeruginosa və proteylər bu preparata rezistentlik nümayiş etdirmişlər.

Tədqiqat nəticəsində əldə olunmuş nəticələr ampioks, ampisillin, oksasillin, linkomisin, gentamisin, streptomisin, azitromisin, eritromisin, kanamisin, xloramfenikol, sulfametaksazol-trimetoprim, siprofloksasin, polimiksin, norfloksasin, amikasin, neomisin, sefalonin, sefaleksin və sefotaksim kimi antibiotiklərə qarşı ən çox rezistentlik göstərən mikroorqanizmin P.aerruginosa növü olduğunu aşkar etmişdir. Qeyd edilən mikroorqanizmlərin hamısına bu və ya digər dərəcədə təsir göstərə bilən ən geniş spektrli antibiotiklər isə gentamisin, sefaleksin və sefotaksim preparatları olmuşdur.

Şəkərli diabet xəstələrində sidik yolları infeksiyaları müalicə edildikdən sonra onlardan əldə edilmiş sidik nümunələrində yenidən antibiotiklərə qarşı həssaslıq göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə apardığımız tədqiqat nəticəsində SYİ ağırlaşmaları aradan qaldırılmış şəkərli diabet xəstələrindən 1 həftə sonra götürülmüş sidik nümunələrindən əldə edilmiş mikroorqanizm nümunələrinin müxtəlif antibiotik preparatlarına qarşı həssaslıqlarının öyrənilməsi zamanı

Şəkərli diabet xəstəliyinin litotripsiya əməliyyatından əvvəl və sonra sidiyin mikroflorasına təsirlərinin öyrənilməsi məqsədilə apardığımız tədqiqat nəticəsində litotripsiya əməliyyatı icra edilməzdən əvvəl E.coli 15 şəkərli diabet xəstəsindən ancaq bir ( $6,7 \pm 6,44\%$ ) sidik nümunəsində rast gəlinmişdir. Şəkərli diabeti olmayan 14 xəstədə də E.coli 1 ( $7,1 \pm 6,88\%$ ) sidik nümunəsində rast gəlinmişdir (Qrafik 2).



**Qrafik 2. Şəkərli diabet xəstəliyinin litotripsiya əməliyyatından əvvəl və sonra sidiyin mikroflorası parametrləri**

P.aeruginosa şəkərli diabeti və böyrək daşları olan xəstələrdən götürülmüş sidik nümunələrindən cəmi 1-də ( $6,7\pm6,44\%$ ) rast gəlinmişdir. 1 ( $7,1\pm6,88\%$ ) bioloji materialda klebsiella təsadüf olunmuşdur. Staphylococcus epidermidis 1-də ( $6,7\pm6,44\%$ ) olmuşdur. Şəkərli diabeti olmayan xəstələrin 2-də ( $14,3\pm9,35\%$ ) S.epidermidis aşkar edilmişdir. Staphylococcus saprophyticus 1-də ( $6,7\pm6,44\%$ ) müşahidə edilmişdir. Şəkərli diabeti olmayan xəstələrdə Staphylococcus saprophyticus bir ( $7,1\pm6,88\%$ ) xəstədə rast gəlinmişdir.

Şəkərli diabeti olmayan və böyrəkdaşından əziyyət çəkən, nəticə etibarı ilə litotripsiya əməliyyatı planlaşdırılmış 14 nəfər xəstədən əməliyyatdan əvvəl götürülmüş bioloji nümunələrdə Enterococcus faecalis rast gəlinməmişdir. Bu bakteriya 15 nəfərdən ibarət şəkərli diabeti və böyrəkdaşı xəstəliyi olan, litotripsiya əməliyyatı təyin edilmiş 2 xəstədə aşkar edilmişdir. Müvafiq mikroorqanizmin qrupdakı rast gəlinməsi litotripsiya əməliyyatı icra edildikdən dərhal

sonra xəstələrdən götürülmüş sidik nümunələrindən 2-də ( $13,3\pm8,78\%$ ) olmuşdur. *Candida albicans* bioloji nümunələrdə rast gəlinməmişdir.

Tədqiqat zamanı öyrənilən mikroorganizmlərdən azı dördünün assosiasiyyası hallarına 15 nəfər həm şəkərli diabet, həm də böyrəkdaşı xəstəliyindən əziyyət çəkən xəstələr qrupundan cərrahi əməliyyatdan əvvəl götürülmüş materiallardan 2-də ( $13,3\pm8,78\%$ ) rast gəlinmişdir. Xəstələrdən litotripsiya əməliyyatı icra edildikdən sonra götürülmüş sidik nümunələrində də eyni nəticə əldə edilmişdir.

Beləliklə, aparılan tədqiqat işindən məlum olmuşdur ki, şəkərli diabet zamanı SYİ şəkərli diabet olmayan qrupla müqayisədə nisbətən çox rast gəlinir. Bunun da səbəbi diabet zamanı patogen mikrofloranın daha da aktivləşməsi və zəngin xarakter daşımasıdır. Şəkərli diabet olan xəstələrdə böyrəkdaşı üzrə litotripsiya əməliyyatından sonra sidik yollarının müxtəlif infeksion-irinli proseslərinin inkişafının dayandırılması üçün effektiv selektiv antibiotikoterapiyanın aparılması üçün antibiotiklərə qarşı həssaslığı təyin etmək lazımdır. Böyrəkdaşı üzrə aparılmış litotripsiyadan sonra infeksion ağrılaşmalar əsasən təcili şəkildə əməliyyat icra edilmiş şəkərli diabet xəstələrində müşahidə edilir.

## NƏTİCƏLƏR

1. Böyrək daşı xəstəliyi olmayan, şəkərli diabet və sidik yolları infeksiyaları olan pasiyentlərdən əldə edilmiş sidik nümunələrində *E.coli*, *K.pneumoniae*, *E.cloacae*, *E.faecalis* bakteriyaları böyrək daşı və şəkərli diabeti olmayan, ancaq sidik yollarının infeksiyaları olan pasiyentlərdən əldə edilmiş sidik nümunələrinə nisbətən əhəmiyyətli dərəcədə çox rast gəlinir [9, 12].

2. Böyrəkdaşı xəstəliyi, şəkərli diabet və sidik yolları infeksiyaları olan pasiyentlərdən əldə edilmiş sidik nümunələrində *E.coli* və *K.pneumoniae* bakteriyaları böyrəkdaşı xəstəliyi, şəkərli diabeti olmayan, ancaq sidik yollarının infeksiyaları olan pasiyentlərdən əldə edilmiş sidik nümunələrinə nisbətən əhəmiyyətli dərəcədə çox rast gəlinir [3].

3. Böyrək daşı xəstəliyi, şəkərli diabet və sidik yolları infeksiyaları olan pasiyentlərdən əldə edilmiş bakteriyalar əsasən amoksisillinə, azitromisinə, gentamisinə, doksiklin, sefotaksimə və seftriaksona həssaslıq göstərir [9, 10, 11].

4. Şəkərli diabet böyrək daşı xəstəliyi, şəxslərdə lipotripsiya əməliyyatından əvvəl və sonra əldə edilmiş bakteriyaların Oksasillin Sulfametaksazol-trimetoprim Siprofloksasin kimi antibiotiklərə qarşı rezistentliyi təyin edilmişdir [5,6,8].

5. Şəkərli diabet xəstələrində litotripsiya əməliyyatından sonra baş verən sidik yollarının infeksion ağrılaşmalarının etioloji strukturunda *E.coli*, *Proteus* spp., *P.aeruginosa*, *Klebsiella* spp., *S.aureus* və *S.epidermidis* üstünlük təşkil edir [10,12].

6. Böyrək daşı üzrə litoripsiya əməliyyatından və SYİ əleyhinə müalicə tədbirlərindən sonra xəstələrdə intoksiya göstəricilərinin bütün parametrlərində - bədən hərarəti, eritrositlərin çökmə sürəti, intoksikasiyanın leykositar indeksi kimi göstəricilərdə azalma müşahidə olunur [1,5,9].

## **PRAKTİK TÖVSIYƏLƏR**

1. Şəkərli diabet xəstələrində sidik yolları infeksiyaları inkişaf etdikdə mümkün qədər tez bir zamanda onlarda mikrobioloji analizlər aparılmalı və müalicə əsas törədiciyə qarşı təşkil edilməlidir.

2. Şəkərli diabet xəstələrində inkişaf edən SYİ-nin müalicə taktikası onların vəziyyətilə əlaqədar olaraq, geniş spektrli antibiotiklər tətbiq edilməmişdən qabaq onlardan götürülmüş bioloji nümunələrdən izolə edilmiş müxtəlif mikroorqanizmlərə qarşı həssaslıq təyin edilməli və əsas müalicə məhz bu nəticələrə uyğun həyata keçirilməlidir.

## **Dissertasiyanın mövzusu üzrə çap edilmiş elmi işlərin siyahısı**

1. Museyibov E.Ə. Sidik yolları infeksiyalarının epidemiologiyası, xarakteri və müxtəlif somatik patologiyalardan əziyyət çəkən şəxslərdə meydana gəlmə xüsusiyyətləri // -Bakı: Sağlamlıq, - 2017. № 6, - s. 198-202.
2. Museyibov E.Ə., Əliyev M.H. Şəkərli diabet zamanı sidik yollarının mikrobioloji xüsusiyyətlərinə dair / Müasir dövrdə Heydər Əliyev dövlətçilik modeli: reallıqlar və faktlar” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi və Ümumimilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümüնə həsr olunur. Bakı, - 8 may 2018. - s. 431.
3. Museyibov, E.Ə. Şəkərli diabet fonunda sidik yollarının infeksiyalarında bəzi mikroorqanizmlərin müxtəlif antibiotiklərə qarşı həssaslıqları // - Bakı: Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, - 2018. № 4, - s. 238-241.
4. Museyibov, E.Ə. Şəkərli diabet xəstələrində böyrək daşlarının kənarlaşdırılmasından sonra sidik yollarının tədqiqi // - Bakı: Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji xəbərləri, - 2-18. № 50, - s. 199-203.
5. Museyibov E.Ə., Əliyev M.H. Şəkərli diabet fonunda böyrək daşlarının xaric edilməsindən sonra sidik yollarında baş verən mikrobioloji ağırlaşmalar // - Bakı: Azərbaycan Tibb Jurnalı, - 2018. № 4, - s.78–83.
6. Museyibov E.Ə., Əliyev M.H. Müxtəlif xəstəliklər fonunda sidik yolları infeksiyaları // Təbabətin Aktual Problemləri. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransın materialları. Bakı, - 2018, - s. 216.
7. Мусеибов Э.А., Алиев М.Х. Лечение мочекаменной болезни у больных с сахарным диабетом // Научный диалог: Вопросы медицины. Сборник статей по материалам XIX международной научно-практической конференции. - Санкт Петербург, 15 мая, 2019, - с.7-9.

8. Museyibov E.Ə., Əliyev M.H. Şəkərli diabet xəstələrdə böyrək daşlarının çıxarılmasından sonra baş verən ağrılaşmalar // -Bakı: Sağlamlıq, - 2019. № 3, - s. 70-73.
9. Müxtəlif yaş qruplarına mənsub şəkərli diabet xəstəliklərində sidik yolları infeksiyalarının rast gəlinməsi // - Bakı: Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, 2019. № 1, - s. 33-36.
10. Мусеибов Э.А., Алиев М.Х. Современные проблемы эпидемиологии, диагностики и лечения осложнений мочекаменной болезни // ВІСНИК ПРОБЛЕМ БІОЛОГІЇ І МЕДИЦИНІ, - 2019. Випуск 1. том 2(149), - с.102-105.
11. Мусеибов Э.А., Алиев М.Х. Структура инфекционно-воспалительных осложнений при лечении мочекаменной болезни // - Bakı: Azərbaycan Tibb Jurnalı, elmi-praktik jurnalı, - 2020. № 1, - s. 139-145.
12. Мусеибов Э.А. Клинические проявления, уровень и структура воспалительно-инфекционных осложнений при мочекаменной болезни // Медицинские новости, - 2020. № 6(309), - с. 67-72.

## **İXTİSARLARIN SİYAHISI**

ECS – eritrositlerin çökme süresi

İLİ – intoksikasyonun leykositar indeksi

SYİ – sidik yolları infeksiyası

ŞD – şekerli diabet

Dissertasiyanın müdafiəsi «\_\_» \_\_\_\_\_ 2024-cü il saat «\_\_»-də Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən FD 2.28 dissertasiya şurasının iclasında keçiriləcək.

Ünvan: AZ 1022, Bakı şəh., Ə. Qasimzadə küç., 14 (konfrans zalı).

Dissertasiya ilə Azərbaycan Tibb Universitetinin kitabxanasında tanış olmaq mümkündür.

Dissertasiya və avtoreferatın elektron versiyaları Azərbaycan Tibb Universitetinin rəsmi internet saytında yerləşdirilmişdir ([amu.edu.az](http://amu.edu.az)).

Avtoreferat «\_\_» \_\_\_\_\_ 2024-cü il tarixində zəruri ünvanlara göndərilmişdir.

Çapa imzalanıb: 18.09.2024  
Kağızın formатı: 60x84 1/16  
Həcmi: 39211 işarə  
Sifariş: 162  
Tiraj: 100  
“Təbib” nəşriyyatı